



Kompensasiyanın ödənilməsi haqqında ƏRİZƏ

1. Əmanətçi haqqında məlumat

Əmanətçi _____
adı, soyadı, atasının adı

Əmanətçinin doğulduğu gün, ay, il “ _____ ” _____ il

Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd _____

nömrəsi (seriyası) _____ PİN kodu _____ verilmişdir “ _____ ” _____ il

_____ etibarlıdır “ _____ ” _____ il

Sənədi verən orqanın adı

Vətəndaşlığı _____ Əlaqə nömrəsi _____

Əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd dəyişdirildikdə əvvəlki sənədin rekvizitləri

əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd _____ <small>şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi və/və ya bank hesabında qeyd olunmuş rekvizitlər</small>
nömrəsi (seriya) _____ PİN kodu _____ verilmişdir “ _____ ” _____ il
_____ etibarlıdır “ _____ ” _____ il
<small>Sənədi verən orqanın adı</small>

Kompensasiyanın alınması üçün əmanətçinin özü deyil, onun təmsilçisi, qanuni nümayəndəsi, qəyyumu və ya himayəçisi, varisi müraciət etdikdə bu barədə hüququ təsdiq edən sənədin və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti ərizəyə əlavə olunur.

2. Kompensasiyanın ödəniş üsulu

Xahiş edirəm kompensasiyanın ödənişini aşağıdakı şəkildə həyata keçirəsiniz:

Nağd ödəniş üsulu ilə

Bank hesabına köçürmə yolu ilə (bank rekvizitləri haqqında məlumat əlavə olunur)

Uyğun variantı istənilən işarə ilə işarələyin* x, V

Əlavə olunan sənədlər:

Şəxsiyyəti təsdiq edən sənəd: şəxsiyyət vəsiqəsi Digər _____

Əmanət müqaviləsi əmanət kitabçası _____

Əmanəti təsdiq edən digər sənəd: _____

Uyğun variantı istənilən işarə ilə işarələyin* x, V

Xahiş edirəm, kompensasiyanı _____ əmanətçilər qarşısında öhdəliklərinin
Bankın adı

reyestrində göstərilən məbləğdə ödəyəsiniz.

Yuxarıda qeyd etdiyim məlumatların doğruluğunu öz imzomla təsdiq edirəm.

_____ gün “ _____ ” _____ il
(əmanətçinin/ərizəçinin adı, soyadı və atasının adı) (İmza)

Kompensasiya məbləğinin bank hesabına köçürülməsi üçün əmanətçi və ya ərizəçi tərəfindən təqdim edilən

Bank rekvizitləri haqqında məlumat

Xahiş edirəm, kompensasiya məbləğini rekvizitləri aşağıda qeyd olunan bank hesabına köçürəsiniz.

Ölkədaxili ödənişlər üçün

hesab açılmış kredit təşkilatının adı

Bankın kodu

--	--	--	--	--	--

Bankın VÖEN-i

--	--	--	--	--	--	--	--	--	--

Bankın müxbir hesabı

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

müxbir hesab açılan kredit təşkilatının adı

bank filialının hesablaşma hesabı (məlumat olduqda)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

alıcının hesab nömrəsi

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Xaricivətada olan ölkədənkənar ödənişlər üçün

Vasitəçi

bankın SWIFT kodu (əgər varsa)

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Alan bankın adı

Alan bankın SWIFT kodu

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Alan

bankın hesab nömrəsi

si

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Alıcının soyadı, adı, atasının adı

Yuxarıda yazdığım bank rekvizitlərinin düzgünlüyünü imzomla təsdiq edirəm və rekvizitlərin mənim tərəfindən səhv yazılması nəticəsində baş verə biləcək bütün hüquqi nəticələrə görə məsuliyyətin mənim üzərimə düşdüyünü qəbul edirəm.

_____ « _____ » _____
(əmanətçinin/ərizəçinin adı, soyadı və atasının adı) (İmza) gün ay il